



# Qələm dostumuzun xatirəsinə

**“Ölüm gedim, bu millətim yaşasın!..”**

Tanınmış şair, vətənpərvər yazıçı-publisist, Əməkdar jurnalist Eldar İsmayılov 20-də 79 yaşından tamam olmasına 18 gün qalmış doğuldugu və Vətən sevgisi ödüyü ulu Göyçənin həsrati ilə doğmalarını, dostlarını, oxucularını birdəfəlik tərk edib əbədiyyatə qovuşdu. Bundan sonra ondan çoxsaylı əbəbi-publisistik əsərləri, yaxından tanıyanların qəlbində yaşayan səmimi xatırələri soraq verəcək...

Qələbi daim yazmaq-yaratmaq əzmi ilə döyünmüş bir şair ömrü yaşadı Eldar İsmayılov. Özü dediyi kimi, “könlünü sözə, ürəyini közə” vermişdi. Azərbaycan Yazarları və Jurnalıtlar birliliklərinin üzvü, 40-dan artıq kitabın müəllifi idi. Yurd sevgisindən qaynaqlanmış rəngarəng yaradıcılığının sorağı həmişə yaxın-uzaq ellərdən gəldirdi. Eldar İsmayılov poeziyası Türkiyədə, İranda, İraqda da özünə çoxsaylı oxucu tapmışdı.

Eldar Ələsgər oğlu İsmayılov – Eldar İsmayılov 10 mart 1942-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olmuşdur. O, ibtidai təhsilini doğma Ağbulaq kəndində almış, Toxluca kəndində orta məktəbi bitirmişdi. Bakı Mədəni-Maarif Texnikumunu başa vurduqdan sonra Göyçədən ayrı dura bilməyən gənc Eldar doğma kəndinə qayıtmış, əvvəl mədəniyyət evinin müdürü olmuş, sonra “Dostluq” rayon qəzetində redaktor müavini işləmişdi. Bu dövrə o, Bakı Dövlət Universitetində qiyabi ali təhsil də almışdı.

Az müddətdə ədəbi-ictimai fəaliyyəti ilə el-obada layiqli hörmət və nüfuz qazanan Eldar İsmayılov kənd sovetinin sadri vəzifəsində uğurla çalışmışdı. Həmin illərdə Göyçəni qarış-qarış gəzən gənc şair ictimai fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığının da davam etdirməyə macal tapmışdı. Bu dövrə yazdığı “Ulu Göyçə” poeması ilə tanış olan Hüseyin Arif mətbuatda yazmışdı: “Göyçədə Aşiq Ələsgər ruhunu yaşıdan istedadlı bir şair yetişməkdədir”.

O illarda Qərbi Azərbaycanda erməni millətçilərinin soydaşlarımıza qarşı kinli və qərəzlə münasibətinin getdikcə artdığını görən Eldar İsmayılov bütün mümkün əsullarla belə yaramazlıqlara dirəniş göstərmişdi. O, ermənilərin xalqımızı qarşı gələcək xəyanətinin də qabaqcadan duymuş, gec-tez Göyçənin, eləcə də əzəli türk torpaqlarının erməni məkrinin girovuna çevriləcəyini yəqin etmişdi. Bu narahatlığın nəticəsi olaraq, Eldar İsmayılov Ələsgər diyarının sakinlərini doğma yurda daha dərindən bağlılığa çağırmış və yerli ziyahıları öz ətrafında toplamağa çalışmışdı. 1988-ci ildə soydaşlarımız Qərbi Azərbaycan torpaqlarından, eləcə də Göyçədən min bir vəhşiliklə qovulanda Eldar İsmayılov da sinəsini qabağa verib düşmənlərə mürqavimat göstərən, el-əbanı itkilərdən qorumağa çalışan yerli ziyahlardan olmuşdu.

Köməksiz qalıb Göyçəni həmyerliləri ilə birlikdə tərk etməyə məcbur olmuş Eldar İsmayılov Bakı şəhərinə pənah gotmışdı. Burada o, əvvəlcə Dövlət Statistika Komitəsində işləmiş, 1990-ci ildə Azərbaycan Qaçınlar Cəmiyyəti yaradılanda ideologiya şöbəsinə rəhbərlik etmişdi. 1997-ci ildə Azərbaycan Tibb Universitetinin fəaliyyəti dayanmış “Təbib” qəzeti ilə buraxılışını bərpa etmiş və ömrünün sonundak bu nəşrin baş redaktoru olmuşdur.

Ədəbi fəaliyyətə Eldar Ağbulaqlı imzası ilə başlayan

şairin “Kəndimiz” adlı ilk şeiri 1961-ci ildə rayon qəzetiində dərc olunmuşdu. Bundan sonra dövri mətbuatda müəllifin müxtəlif səpkili yazıları işq üzü görmüşdü. Eldar İsmayılov yaradıcılığı gənc yaşlarından başlasa da, uzun illər Göyçə ədəbi-mədəni mühitinin seçilən nümayəndəsi olsa da, ilk kitabı olan “Ulu Göyçə” 1990-ci ildə Xalq şairi Bəxtiyar Vahabzadənin və akademik Yaşar Qarayevin xeyir-duası ilə Bakıda nəşr olunmuşdu. Bu kitab yurdsevər şairin böyük ədəbiyyatın gəlişinin vəsiqəsi olmuş, onu geniş oxucu dairəsinə yaxından tanıtmışdı. Ulu Göyçənin həsrət alovunu qəlbində yandıran şairin ürəyindəki atəş çoxsaylı oxucuların da ruhuna alov saçmışdı:

*İçim kürə, Eldar, çölüm ayazdı,  
Tanrı dedim, taleyimi o yazdı.  
Məni məndə tapmışansa o azdı,  
Məndən yana bir dünya var, o mənəm.*

Yurd itkisi bu dövrda Eldar İsmayılov bədii-publisistik yaradıcılığı daha dərindən bağlamış, onun ictimai fəaliyyətinə təkan vermişdir. Vətəndaş şairin həm də qəçin ziyali kimi keçirdiyi “Aşiq Ali 200-ü aşındı”, “Bir Vətən həsrəti, bir Göyçə qəmisi”, “Dədə Ələsgərin işığında” kimi ədəbi-ictimai möclislər və itirilmiş el-oba yanğısı ilə qələmə aldığı “Ələsgər” radiotamatması yaddaşlarda silinməz izlər qoymuşdur.

Vətənin hər qarışına, qədim tarixinə, soy-kökünə yaxşı bələd olan sənətkar qürbətdə qalan

ellərimizi kitabların daş yaddaşına həkk etməyi vətəndaşlıq borcu, yazar vəzifəsi sayırı. Müəllifin narahat günlərinin, yuxusuz gecələrinin hesabına ərsəyə gələn şeir, poema, roman və publisistikadən ibarət kitablarının hər biri həyatımızın reallıqlarını əks etdirən salnaməyə çevrilirdi. Tanınmış ədəbiyyatçınaslar, tarixçilər bu əsərləri təhlil edib dəyərli fikirlər söylemişlər.

Xalq şairləri Bəxtiyar Vahabzadə, Hüseyin Arif, şair-tərcüməçi İlyas Tapdıq Göyçə nisgilinin poetik abidəsini yaratmış Eldar İsmayılovın şeiriyyətinə yüksək qiymət vermişdir. Yaşar Qarayev, Nizami Cəfərov, Hüseyin Əhmədov, Teymur Bünyadov, Mürsəl Həkimov, Qara Namazov, Hüseyin İsmayılov, Həmid Əliyev, İsmayılov Məmmədov, türkiyəli Mustafa Özbaş kimi görkəmlili elm-mədəniyyət adamları mətbuatda və elmi nəşrlərdə qəçin şair-publisistin mübariz yaradıcılığından ürək dolusu söz açmışdır. Eldar İsmayılov 70 və 75 illik yubileylərini ədəbi-mədəni ictimaiyyət, qəçin və kökün icmaları qədirbilənliliklə qeyd etmişdir. Yaradıcılığı haqqında yerli və xarici mətbuatda bir sıra dəyərli yazılar dərc olunmuşdur.

“Ulu Göyçə”, “Mən kiməm?”, “Türkün xilaskarı”, “Ulu Turan yolunda” poemaları, vətənpərvərlik mövzusunda silsilə şeirləri Eldar İsmayılovla geniş populyarlıq qazandırmışdır. Onun nüfuzlu ədəbi mükafatlara layiq görülmüş “Göyçənin qisası qalır” və “Səttar oğlu” tarixi romanları, müxtəlif illərdə qələmə aldığı “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Ağrı dağı qədər ağrılarmış var”, “Ermənistən türklərinin 1988-ci il soyqırımı” publisistik əsərləri də ədəbi aləmdə maraqlı və rəğbətlə qarışlanmışdır.

Qaçınlıq dövründə ömrünü daha çox bədii yaradıcılığa həsr edən Eldar İsmayılov “Zülmətdə

parlayan qılinc”, “Ermənistən türklərinin 1988-ci il soyqırımı”, “Şəhid yurdun şəhid övladları” və başqa publisistik kitabları işq üzü görmüşdür. O, “Göyçə” və “Ulu Göyçə” qəzətlərini təsis edib buraxmış, qaçınlarla daimi ənsiyyət quraraq millətçi ermənilərin cinayətkar əməllərini dərindən öyrənmiş və qələmə alaraq geniş yaymışdır.

Türk dünyasında da tanınmış şair-publisistin türkçə işq üzü görən “Allah amanatı” və “Eldar İsmayılovın seçilmiş şeirləri” kitabları Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin Kazım Karabəkir təhsil fakültəsində dərslik kimi hazırlanmışdır. Azərbaycanlı şairin 2005-ci ildə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə həsr etdiyi “Türkün xilaskarı” poeması qardaş ölkədə yüksək qiymətləndirilmiş, “Türk ədəbiyyatına hizmet” mükafatına layiq görülmüş, üstəlik, “Heyrət” ədəbi toplusunun “Məslək-şərəf” diplomu ilə təltif edilmişdir. Səydaşımızın “Göyçənin qisası qalır” tarixi-sənədli romanına isə xüsusi mükafat verilmişdir.

Eldar İsmayılovun keçdiyi həyat yolu, sınaqlardan keçmiş ictimai-mədəni mübarizəsi və zəngin bədii-sənədli yaradıcılığı bir daha göstərir ki, artıq əbədiyyatə qovuşmuş soydaşımız Tanrıının ona verdiyi ömrü şərəflə və ləyaqətlə yaşamışdır. Bu ömr yoluñ özü belə poetikləşdirmişdi: *Bu hayatı ilk ovçum mən, ovum mən, Yerdən şəri, göydən çəni qovum mən. Hər xətanı bu canımla sovum mən, Ölüm gedim, bu millətim yaşasın!..*

Bu şeirindən də göründüyü kimi, millətin azad yaşaması, gələcəyi, xoş günləri üçün həmişə və hər an canından belə keçməyə hazır olmuşdu Eldar İsmayılov. Göyçə nisgili ilə dünyadan köçədə, Qarabağın düşməndən xilas edilməsi ilə bir daha inanırdı ki, bir gün Aşiq Ələsgər yurdu da nicat tapacaq.

Eldar İsmayılovun ruhu artıq Göyçə dağlarının başı üstündə dolaşır, işqli xatirəsi isə daim onu tanıyanların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

**Tahir AYDINOĞLU,  
“Xalq qəzeti”**